

# Müdrilik adam



Pərvanə Bayramqızı

Onu tədbirlərdə görürdüm. "Xatırə" dəftərlərinin bəzəyi olan o məşhur şeirin müəllifini gördüyüümə şad olsam da yaxınlaşmadım. Sərt insan təsiri bağışlayırdı. Bir dəfə təsadüfən yanaşı əyləşdi, üstəlik şəkil də çəkdirəsi olduq. Elə bil adəmin sərtliliyindən telefon da işini sərbəst görə bilmədi. Şəkil yaxşı düşmədi. Daha narahat edib "təkrar çəkdirək" demədim. Babam şəkil çəkdirmək məsələsində bizi o qədər yorub ki, ağsaqqallarla şəkil çəkdirməyi çətin iş hesab edirəm. Babamla xahiş-minnətlə bircə dəfə nə çəkdirdikə odur, ikinci dubl üçün şansımız olmur, biz hazırlaşanadək baxırsan ki, kişi təpəni aşib. Bu "travmanın" uchbatundan şairə də təklif etmədim. Elə əlimdə olan şəkər şüfürədən sakitcə durdum. Heç paylaşmadım da. Bir dəfə yenə AYB-də tədbirdə idik. Bir nəfər çıxışında şeir söyləməyə cəhd etdi, nə qədər çalışıda əzbər deyə bilmədi.

Bəlkə də, yaxşı çıxış edəcəkdi, amma qiraatçılık sevdası hər şeyi korladı. (Ola bilsin ki, onu pis vəziyyətdə qoyan ya səhhəti, ya da yaşı idi. Zehinli insanların sonralar yaddaşlarından gileyəndiyini azıñ görmüşük?) "Sərt adəmin" səbri tükəndi, özü kimi sərt tonla: - Ə, bunu əzbərlə gəl də - deyə acıqlandı. Əslində düz deyirdi, amma ürəyimdə onu qinadım, "nahaq üzünə vurdur" - deyə düşündüm.

Şeiri söyləyə bilmədiyinə görə yəqin ki, ürəyində hamidan çox özü acıqlanıb özünə. Bu dəfə də şairin haqqında öz fikrimdə qaldım. Hər rastlaştığımızda sanki qəsdə sərtlik edirdi ki, onunla bağlı qənaətində haqlı olduğumu düşünüyüm.

Kəramət Böyükölün onun haqqında yazısını bir müddət sonra oxudum. Yازıdan: "Böyüyəndə mən də Seyran Səxavət olacam" fikirləri diqqətimi çəkdi. Oturub yaxşı-yaxşı fikirləşdim: əgər bu

adəmin haqqında Kəramət kimi "hər adəmi bəyənməyən istedadlı gənc" belə yazıbsa, deməli, mən gözlərimə yox qu-laqlarına inanmaliyam.

Müsahibələrində də cəsarətli çıxış hesab edilə biləcək şəkildə açıq danışır. "Müdrilik" şeirini oxuyanda bildim ki, haqqında məni kimi düşünənlər çoxmuş. Özü etiraf edir:

"Mənə deyirlər ki, həmişə dik-dik danışırsan..."



Sonra özünə haqq qazandırır:

"Nə deyirəməsə alt-alta deyirəm..."

Hətta "boynuna alır" ki, kiməsə "tay zəhləmi tökmə dedim". "Hər yetənə daş atrdım, çox yerlərdə baş apardım..." misrası da özü haqqında öz qələmindən çıxbı.

Seyran Səxavəti yaxından tanıyıb sevən insanlar! Bu cür "sübütlarla" şairi "ittihad" etməyimə səbələ dözdüyünüüz üçün sağ olun. Əmin olun ki, onun haqqında fikirlərim müsbət sonluqla bitdi. Niyə də bitməsin? Dərindən düşünəndə görürsən ki, o, sözün düzünü deyir, buna görə sərt görünür. Özünü də gizlətmir - "Bir gün oturduğum yerdə dilimə də haram daydi" etirafında bulunur. Amma inanmırıam ona. Ölkləri viran qoyan mühəribəyə qol qoymayıb, xalqı

çapıb-talamayıb. Şairliyinə salıb nə biliim nəyi nəzərdə tutub yazıb. Allah bilsin hardasa görüb ki, "hami gözüqipiqtır" o da olub "gözüqipiqtır". Bunu ki atalar məsləhət görüb, onda nə günah var.

Heç görmüsünüz ki, bircə nəfər məmur belə bir etiraf etsin? Kimin dilinə haram dəyib? - Şairin. İnandırıcı deyil. Elə bil "Türkmənçay", "Gülüstan" müqavilələrinə də o qol çəkib. Elə bil

Qarabağın işgalinə görə "kisilidən istefa vermişəm" ki mi ağır hissən əlində çabalanıyan deyil. Yəqin Seyran Səxavət xırda səhv'lərə də haram deyir. Buna görə də ona müdrilik adamsan deyirlər. Özü isə bunla razılaşmur. Elə razılaşmamağı ilə müdrilik olduğunu göstərir.

Bir gün də İntiqam Mehdiyadə ilə AYB-də idik. Dedi ki, gedək köhnə dostum Seyranə da dəyək. Köhnə dost deyəndə bilişiniz də, ən əziz adam gəlir ağıla. Uşaqlığımızın, gəncliyimizin yadi-garları, xatirələrimizə şərifik olan insanlardır onlar. Köhnə dostlar mehribancasına görüşdülər, səhbətləşdilər. Onların səhbətləri də ədəbiyyatdır. Acgözlükə dənliyirdim. Seyran Səxavət dostuna ərkək - "İsmayıllıya tez-tez gedirsən, nə olar, lap yaxşı. Mənim də doğulub boyabaşa çatdığını rayon alıncacaq, mən də gedib orda dincələcəm" - dedi. Zarafatından kədər yağıdı. Qəribrəmədik ey, hər iki nəsil bir-birimizin yanımızda xəcalət çəkdik.

Səmimi insandır Seyran Səxavət. Gerçək üzü ilə yaşayır. Başqasının səhvini dediyi kimi gözəl keyfiyyətlərini də səxavətlə dilə gətirir. Mənə üz tutub dediyi kimi:

- Dostlarımız arasında ən safi İntiqamdır.

Ona müdrilik deyənlərlə razılaşmadığını bilsəm də, şairi bir az da mən "əsəbləşdirəcəm" - Dostunun özündən saf olmasına etiraf etmək özü də elə müdriliklidir.